

Tarixdə qalan izlər

XIX əsrдə Qafqazın Parisi adlandırılan qədim Şuşada Azərbaycan və dünya xəzinəsinə böyük töhfələr vermiş on-larla, yüzlərlə görkəmli elm, mədəniyət, ədəbiyyat xadimləri yetişmişdir.

Tarixi faktlar təsdiqləyir ki, həmin yüzillikdə qala şəhərimizdə 95 şair, 22 müsiqىşunas, 58 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqas, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim, filosof, ilahiyyatçı və digər şəxsiyyətlər yaşayıb yaratmışlar. Bu yazıda Şuşa ziyalılarından üç nəfərin həyat və yaradıcılığına qısa sənəd salırıq.

Fərhad Məşədi Rahim oğlu Ağazadə 1880-ci ildə Şuşada anadan olmuşdur. Şəhər məktəbini bitirdikdən sonra Zaqqafqaziya (Qori) Müəllimlər Seminarıyasında oxuyub. 1900-1905-ci illərdə Xaldan, Şuşa, Gorus və Gəncədə müəllim işləyib. 1906-ci ildən pedaqoji fəaliyyətini Bakıda davam etdirərək, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışıb. "Azərbaycan" qəzetiñin ən feal yazarlarından biri olub. Məqalələrində xalqın, millətin zülmətdən nicatını elmdə, təhsildə gördüyüni yazar, gəncliyi maariflənməyə çağırırırdı. Dilimizin saflığı və əlifba islahati uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdən sayılır. "Şərqli" təxəllişli Fərhad Ağazadə 1931-ci ildə Bakıda vəfat etmişdir. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında "Bakıda neft ticarəti və onun müxtəsər tarixi" adlı türk dilində qələmə alınmış 41 vəroqdən ibarət əsəri saxlanılır. Əlyazmaya müəllifin müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində dərc olunmuş məqalələri də da-xil edilmişdir.

Əl-Ğəni Əbü'lqasim ibn əş-Şușeyi isə müte-fəkkir, fəqih və qaz kimi məşhur olmuşdur. O, islam elmlərinə vaqif, şəriət qayda-qanunlarını

yaxşı mənimsə-yən bir şəxsiyyət, ən əsası isə islam fiqhı - hüquqsünaslıq üz-

rə tanınmış mü-təxəssis idi. İlk təhsilini doğulduğu Şuşada al-dıqdan sonra İranın İsfahan əyalətinə gedərək Molla Əhməd Nəraqi və digər ayətullahların yanında dini bilgilərini təkmilləşdirmişdir. Alim bir müddət İraqın Nəcəf şəhərində yaşı-mış, oradakı dünyaşöhrəti müctəhidlərdən ali ilahiyyat elmlərini əzx eləmiş, bu sahədə yüksək məqama yetişmişdir. Təhsilini tamamladıq-dan sonra Şərqi ünlü mədrəsələrində qalb iş-ləmək, digər nüfuzlu və təminatlı məqamlarda çalışmaq təkliflərindən imtina edərək vətənə qayıtmış, gənc nəsillərin təlim-tərbiyəsi, öyrəndiklərinin tədrisi ilə yanaşı, şəriət hakimi kimi də fəaliyyət göstərmişdir. 1864-cü ildə Şuşada vəfat etmişdir. Ərəbcə yazılmış əsərləri var.

Axund Molla Şükrüllah Məhərrəmzadə əl-Qarabağı Azərbaycanın tanınmış din xadimlə-rindəndir. Onun fenomenal hafızəsi, gözəl nüs-xəbəndliliyi və xəttatlıq qabiliyyəti vardi. Alim haqqında mənbələrdə geniş məlumat rast gəlinmir. Amma onun XIX əsrin sonlarına qədər Şuşada yaşadığı özünün "Risaleyi-huruf və xu-tut" adlı əsərindən və başqa müasirlərinin xati-rələrindən aydın olur. Nəfis tərtibatlı və nadir əlyazma müxtəlif xətt növlərinin yaranma tarixindən və yazılış qaydasından bəhs edən dəyərli mənbədir. Cildi üzərinə qara-mavi çalarlı ka-ğız yapışdırılmış kartondur. Avtoqraf əlyazma qara mürəkkəblə kalleqrafik hərəkəli nəsx xətti ilə ağ saya vəroqdə türk dilində yazılmışdır.

Qurban MƏMMƏDOV

